

RİYAZİYYATIN ŞAGİRD ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA ROLU

Günay Qasımovə,

Sumqayıt Dövlət Universitetinin assistenti

Vəfa Həsənova,

Qafqaz Universitetinin magistrantı

E-mail: hasanova.vefa.2015@gmail.com

Rəyçilər: prof. A.S. Adıgözəlov
dos. X.S. Həsənova

Açıq sözlər: analiz, riyaziyyat, həndəsə, müəllim, təhsil

Ключевые слова: анализ, математика, геометрия, учитель, образование

Key words: analysis, math, geometry, teacher, education

İnsan fərd kimi dünyaya gəlir. Cəmiyyətdə, kollektivdə şəxsiyyət kimi formalasır. Şəxsiyyətin formalasması haqqında müxtəlif nəzəriyyələr mövcuddur. İnsanın şəxsiyyət kimi formalasmasında ailə, irlisyət, mühit vacib amillərdir. Ancaq bununla bərabər digər amillərin də təsiri vardır. Ümumtəhsil məktəblərində tədris olunan ən vacib və mühüm fənlərdən biri riyaziyyatdır. Dünyanın qabaqcıl ölkələrinin təhsil sistemində nəzər yetirsək görərik ki, onlarda riyaziyyat fənninin öyrənilməsinə xüsusi diqqət vardır. Bu iş riyaziyyatın şəxsiyyətin formalasması ilə bilavasitə əlaqəli olduğundan irəli gəlir. Şagirdlərdə məntiqi təfəkkürün inkişafı ilə yanaşı diqqətin, yaddaşın və nitqin inkişafına zəmin yaratmaq üçün induksiya, deduksiya, ümumiləşdirmə, xüsusiləşdirmə, analiz, sintez yaratmaq zəruridir. Düzgün qurulmuş fəndaxili əlaqə nəticəsində şagirdlər səmərəli düşünmə və fikr düzgün ifadə etmə, yəni yüksəm, dəqiq, tam, aydın şəkildə ifadə etmə qabiliyyətinə yiyələnmiş olur. Nəzərəalsaq ki, riyaziyyat dəqiq elmdir, bu olduqca önəmlidir.

Qarşıya qoyulmuş problemİN nəticəsini öncədən görə bilmək, məntiqi təhlilər aparmaq, analiz və sintez edə bilmək, məlum oları məchul olandan ayırd edə bilmək, müəyyən olamətləri müşqayısa etmək, forziyyə irəli sürmək, onu isbat, inkar etmək və s. bunun kimi digər keyfiyyətlər məhz riyaziyyatın öyrənilməsi zamanı əldə edilir. Bütün bunlar riyazi proseslərdə istifadə olunsa da real aləmin gerçəkliliyini anlamaq, yaşadığımız bu cəmiyyətə ayaq uydurmaq üçün insanda müəyyən keyfiyyətlər formalasır. Riyaziyyat fənninin tədrisi zamanı keçilən müşqayısa mövzusu, analiz, sintez bütün bunlar insanlarda yaxşısı pisdən, yalanı düzəndən ayıra bilmək kimi keyfiyyətlər inkişaf etdirir və insan şəxsiyyətinin formalasmasında mühüm yer tutur.

Bildiyimiz kimi, tərbiyənin tiplərindən biri də özünü tərbiyədir. İnsan özü özlüyündə hər günün hesabatını aparmalıdır. Gün ərzində etdiyi əməlləri analiz etməlidir. Öz mənfi cəhətlərini təyin etməlidir. Mənfilikləri müsbət xüsusiyyətlərlə əvəz etməlidir. Bu özünü tərbiyə adlanır. Deməli, burdan belə bir müşqayısa meydana çıxır ki, sahə həll olmuş misalın həllinə yenidən nəzər yetirmək və insanın özlüyündə yenidən etmiş olduğu əməllərə nəzər yetirməsi, mənfi cəhətləri müsbətlə əvəz etməsi bir-birinə oxşardır. Bizim fikrimizcə, bu riyaziyyatın özünü tərbiyə formasıdır. Eyni zamanda misal və məsələlər aramla, səbirlə yerinə yetirildikdə insanda səbir, təmkin formalasır ki, bu da insani keyfiyyətlərdən biridir. Hər bir işi görən zaman mütləq səbirlə olmaq lazımdır.

Biz gündəlik həyatımızda daim riyaziyyat ilə qarşılaşıraq. Riyazi biliklər iş qarşılaşdırığımız problemlərin həllində bizi kömək olur. İnkişafda olan texnikanın dilinə bələd olmaq üçün, tənlikləri həll etmək, hesablari düzgün aparmaq, həndəsə fiqurlar haqqında müəyyən biliyi sahib olmaq, bucaq anlayışını bilmək, sahənin ölçülülməsi, tənasüb, cədvəl, diaqram, qrafik şəklində olan məlumatları oxuya bilmək üçün riyaziyyat vacibdir. Diaqram, qrafik şəklində məlumatları oxuya bilmək üçün simvolların dilinə bələd olmaq lazımdır. Cədvəllərə iş sosial, iqtisadi eyni zamanda siyasi məlumatların alınması zamanı rast gəlinir.

Müəyyən riyazi problemin həllində inadkarlıq və məqsədönlük olduqca önemlidir. Çünkü hər hansı bir riyazi misalın cavabı düzgün alınmadıqda israrla düzgün cavabı tapmaq lazımdır. Müəllim yardımını olmadan. Müəllim bələdçi olmalıdır. Şagird özü səy göstərib problemi həll etməlidir. Müəllim nəzarət etməli və lazımlı olduqda müdaxilə etməlidir. İnteraktiv təlimin tələblərindən biri də budur. Şagird dörsin subyektinə çevriləməlidir. Məlumatları hazır şəkildə deyil tədqiqat yolu ilə əldə etməlidir. Deməli, müəllimlər biliyi öyrənmənin yollarını öyrətməlidir. Çox böyük filosof Konfusi deyib: "Mən eşitdiklərimin 35%-ni, gördüklərimin 55%-ni, özüm etdiklərimin 95%-ni dərk edirəm".

Demək ki, insan özü müstəqil şəkildə bilik əldə edəndə daha möhkəm yaddaşda qalır. Buradan interaktiv təlimin tarixi köklərinə nəzər salmış olduq. Bu fikir Konfusi dövründə səslənib və hazırkı dövrümüzdə öz əksini təpi. Riyazi problemlər üz-üzə goldikdə qarşıya qoyulan məqsəd bu problemi düzgün həll etmək olmalıdır. Ümumiyyətlə həyatda hər hansı bir işə başlamazdan əvvəl mütləq qarşıya məqsəd qoyulmalıdır. Məqsədsiz insan heç nəyə nail ola bilməz. Lev Tolstoy çox gözəl bir şəkildə riyazi vahid olan kəsrin insan şəxsiyyəti ilə əlaqələndirir. Bu fikir belə səslənir. "İnsanın dəyəri bir kəsrə ifadə ediləcək olsa surəti həqiqi şəxsiyyətini göstərər, məxrəci də özünü nə zənn etdiyini. Məxrəc böyüdükən kəsrin dəyəri kiçilər". Riyaziyyatdan da bildiyimiz kimi kəsrin məxrəci böyüdükən kəsrin qiyməti azalar. Deməli burada insan şəxsiyyəti kəsrin surəti, məxrəci isə insanların eposu olaraq fırıldır. Psixologiyadan biziə məlum olduğu kimi insanda mən düşüncəsi, yəni onun eposu mövəcuddur. Eposu yüksək olan insanlar daim itirməyə mahkumduurlar.

Həqiqətən də yaşadığımız bu həyatda, gündəlik fəaliyyətimizdə riyaziyyat hər yerdə var. İnsan ailə qurur, övlad sahibi olur. İnsan həyatını başa vurur və bu həyadan köçüb gedir. Riyaziyyatda bumlara toplama və çıxmə deyilir. Baş interaktiv təlim metodlarının riyaziyyat dörslərində şagird şəxsiyyətinin formalaşmasında rolü nədən ibarətdir?

İnteraktiv təlim metodları müəllimlərə imkan verir ki, dörs prosesini maraqlı və aktiv qurşun. Eyni zamanda şagirdlərin dərsə marağını xeyli dərəcədə artırır. Minimum vaxt ərzində maksimum şəxsiyyətdə tədrisi təşkil etmək mümkündür. Riyaziyyat müəlliminin də işi çox şəxəlidir. O həm təbiyyəçi, həm müəllim olmalıdır. Bunun üçün öz fəaliyyətini düzgün planlaşmalıdır. Müəllim şagirdlərə fərdi yanaşmalı, bacardığı qədər şagirdlərin daxili aləminə, bilik və bacarıqlarına bələd etməlidir. Yalnız bu zaman müəllim şagirddə gördüyü mənfi cəhətləri, şəxsiyyətin müsbət yönə formalaşmasına maneə törədən təsirləri aradan qaldırıbilər. Riyaziyyat dörslərində təlimin məqsədindən asılı olaraq müxtəlif təlim metodlarından istifadə etmək olar. Bu metodların hər birinin şagird şəxsiyyətinin formalaşmasında öz payı vardır. Belə ki, aqli hücum, BİBO, auksion kimi metodlardan istifadə etmək şagirdlərin sərbəstliyini və fikir azadlığını inkişaf elətdirir.

Yaddaşın yaxşı inkişaf etməsi üçün klaster üsulu, mənviqi tənqidin və yaradıcı təfəkkürün inkişafı üçün isə diskussiya, proqnozlaşdırma, müzakirə metodlarının seçilməsi məqsədə uyğundur. Gündəlik həyatı problemlərin həlli, digər fənlərin öyrənilməsi üçün zəruri riyazi biliklərin əldə edilməsi, şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşır. Ümumbaşarı mədəniyyətin üzvi hissəsi kimi sivilizasiyanın və cəmiyyətin inkişafında riyaziyyatın müstəsna əhəmiyyəti haqqında dolğun təsəvvürlərin yaradılması, riyaziyyat sahisi üzrə şagirdlərin öz yaş həddində uyğun müvafiq bacarıqlar əldə etməsi, müxtəlif forma və məzmuna malik məlumatların mənviqi cəhətdən dərk və təhlil edilməsi, həyatda təsadüfü hadisələrin ehtimal xarakteri daşımاسının mahiyyətə başa düşülməsi təmin olunur. Şəxsiyyətin inkişafı təbiyyənin başlıca məqsədidir.

Riyaziyyat dörslərində şagirdlərin böyük və kiçik qruplara bölünməsi onlarda yoldaşlıq, birgə müəyyən bir problemin həlli yolu təqdim etməsi təqdim etməsi, keyfiyyətlər formalaşdırır. Qrupdakı şagirdlər birgə verilmiş məsələ, misal haqqında düşünür, fikir irəli sürür, bir-birinin fikirlərinə qulaq asır və hörmətlə yanaşırlar. Beləliklə şəxsiyyətin inkişafında özünə məxsus yer tutan

ünsiyyət anlayışı formalaşmış olur.

Problemin elmi yeniliyi. Məqalədə şəxsiyyətin formalaşmasına töşir edən amillərlə yanaşı riyaziyyatın rolü, eyni zamanda təhsil və təbiyyə arasında qarşılıqlı əlaqə haqqında araşdırma aparılıb.

Problemin praktik əhəmiyyəti. Məqalədə araşdırılmış məsələlər orta məktəb və ali məktəb şəviyyəsində təbiyyəvi mövzularda tədqiqat aparan gənc mütəxəssislər üçün faydalı ola bilər.

ƏDƏBİYYAT

1. B.Ö. Tahirov, F.M. Namazov, S.N. Əfəndi, E.A. Qasımov, Q.Z. Abdullayeva. Riyaziyyatın tədrisi üsulları. Bakı, 2007.
2. Adigözəlov A.S., Həsənova X.S. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası: Dərs vəsaiti. Bakı, 2011.
3. Ə.Əlizadə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004.
4. Z. Veyisova. Fəal/interaktiv təlim: Müəllimlər üçün vəsait. Bakı, 2007.

Г. Гасымова, В. Гасанова

РОЛЬ МАТЕМАТИКИ В ФОРМИРОВАНИИ ЛИЧНОСТИ УЧЕНИКА РЕЗЮМЕ

В данной статье говорится о роли математики, а также о факторах, которые влияют на формирование личности на уроках. Автор отмечает, что наряду с развитием у учеников логического мышления, внимания, памяти и речи, необходимо также создать основу для развития индукции, дедукции, обобщения, анализа и синтеза. В результате этого учащиеся смогут более компактно, точно и полно выражать свою мысль.

G. Gasimova, V. Hasanova

THE ROLE OF MATHEMATICS IN THE FORMATION OF STUDENT PERSONALITY SUMMARY

In the article "Role of mathematics in shaping the personality students" on the role of mathematics, as well as factors that influence the formation of personality at the same time conducted a survey on the interaction between education and training. Along with the development of students' logical thinking, attention, memory and speech, it is necessary to create a basis for the development of induction, deduction, generalization, customization, analysis, synthesis. As a result, good contact with the intra-disciplinary thinking and correct expression of students, they will have the ability to compact, accurate, fully express their thoughts.

Redaksiyaya daxil olub: 03.06.2016